

Elgiz Kərimov



Vətən sevgisiylə bizlərin qıruru, vüqarı, fəxr örnəyi olan Azərbaycanın Milli Qəhrəmanı Elgiz Kərimov 5 yanvar 1971-ci ildə Bərdə rayonunda dünyaya gəlmışdır. 1987-ci ildə orta təhsilini bitirərək elə həmin il hərbi xidmətə çağırılmışdır. Elgiz hərbi xidmətini başa vurub Bərdəyə qayıtsa da, ön cəbhəyə könüllü, ürəkli gedənlərdən biri olur. Erməni işgalçlarının Vətənimizə hücumu ilə barişa bilməyən Elgiz 1991-ci ildə könüllü özünmüdüfəsi batalyonlarından birinə yazılaraq Vətəninin müdafiəsinə qalxdı.

Elgiz Əsgəran yaxınlığında gedən şiddetli döyüş zamanı neçə-neçə erməni yaraqlısını məhv edir. Bu döyüsdə göstərdiyi igidlikdən sonra gənc əsgərin adı dillər ezbəri olur. İştirak etdiyi bütün döyüslərdə böyük rəşadət göstərən qəhrəman 1992-ci il 12 martda mühasirəyə düşmüş döyüşü yoldaşlarını xilas etmək üçün Xocalı rayonunun Naxçıvanlı kəndinə gelir. Bir saata yaxın davam edən ağır döyüşdən sonra ermənilərin mühasirəsi yarıılır, döyüşürlərimiz azad edilir. Lakin bu döyüsdə Vətənimizin daha bir igid oğlu düşmən güllesinə tuş gelir. 21 yaşı cesur döyüşümüz canından ezzit tutduğu torpağı uğrunda qəhrəmancasına həlak olur.

Elgizin yarımcıq qalmış gündəliyindəki qeydlərindən: "Cəbhəyə gedəndə anam "Bir dayan, a bala, boy-buxununa doyunca baxım", - Bu gün 91-ci ilin yanvar ayının 5-i ad-

günümüzdir. 20 yaşım tamam olur. Dostlarım dedilər ki, silahı qoy yerə. Qoymadım. Çünkü ermənilər Əsgəran səmtdən amansızlıqla hücumu keçmişdilər. Biz onları geri qayıtmaga məcbur etdik. Ad günümə hədiyyə isə üç nəfəri əsir götürməyimiz oldu. Onlardan biri rus idi. Yekəpər olmasına baxmayaraq uşaq kimi ağlayır: "Ermənilər bizi satın alıblar", - deyirdi. İkinci Qarabağ haqqında anlayışı olmayan gələmə "diğa" gah ingiliscə, gah da fransızca danışındır. Üçüncüsünü isə yaxşı tanıydıdım. Həyətimizdə fəhlə İsləmmişdi. O, necə mənə yalvarır, imdad isteyirdi. Soruşдум: "Heç utanırsan?" Cavab verdi: "Utanmaq azdır, ölüm yaxşıdır". Bir gün icazə alb evimizə getdim. Atam qurban kəsdi. Anam nəzir dedi. Onun bu dünyada ən böyük arzusu mənim toyumu görmək idi. Heç demə, qonşu qızının "he"şini də alıbmış. Üç gündən sonra yenidən xidmət

etdiyim hissəyə qayıtdım. Ermənilər daha da vəhşiləşmişdilər. Şuşanın səməsində sərinşin vertolyotunu vurub, 43 nəferi öldürmüştürlər. Kərkicahani isə hər gün, hər gecə atəş tuturdular. Xocalıya açıq-aşkar qənim kəsilmişdilər. Xankəndi ilə Əsgəran arasında əlaqə kəsilmişdi. Cəmlli kəndinin müdafiəsində ağır yaralandım. Üç ay özümde olmadım".

Elgiz xatirələrində yaralanandan bir neçə ay sonra yenidən cəbhəyə, döyüş yoldaşlarının yanına qayıdığını bildirir: "Yenidən silah-dashlarımızın yanına qayıdanda dostlarım sevindilər. Ancıq bu sevinc uzun sürmədi. Ermənilər Naxçıvanik (indiki Naxçıvanlı) istiqamətindən üstümüzə hücuma keçmişdilər. Bütün herbi hissə onlara layiq olduqları cavabı verməli idi. Müdafiə, gözləmə mövqeyində çıxıb, hücuma keçdi. Düşmən tərəfi çoxlu canlı qüvvə itirdi".

Elgiz Bərdədə Şəhidlər xiyabanında dəfn olunub. Bərdə şəhər 4 sayılı tam orta məktəb Milli Qəhrəmanın adını daşıyır.

Azərbaycan Respublikası Prezidentinin 7 iyun 1992-ci il tarixli Fərmani ilə Kərimov Elgiz Kerim oğlu "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adına layiq görülmüşdür.

2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsində Prezident, Ali Baş Komandanın rehbərliyi ilə qüdrətli orдумuz işğal altında olan torpaqlarımızı azad etdi, ölkəmizin ərazi bütövlüyü və tarixi ədalət bərpa olundu. Bu gün Elgizin uğrunda şəhid olduğu torpaqlar öz sahibinə qovuşub.

**Müşfiq CƏFƏROV,
"Respublika".**